


♦ Po e z i y a



İlham QƏHRƏMAN

NİYƏ BİR GÜLLƏYƏ YIXILMIRSINIZ?!

Yetim-yesirin haqqı
ilan sümüyündən pisdi, cənablar!
Təbiniz necə çəkdi,
Allah əlacınızı
beləmi kəsdi, cənablar?!

Sac üstündə Qunça nənə:
- Tez bu çörəyi qonşuda
sağırlara ver, - deyərdi.
Gör-götür məktəbiydi,
mərhəmət dərsi keçərdi...
Qəlbimizdə mərhəmət hissi
Qunça nənə tökənlərdən cücordi...

Belə haçanacaq gedər, -
geridən gələnə nə yol qoyur,
nə öyrədir, nə qandırırsız?!
Tutduğunuz əməllərlə
bizi niyə utandırırsız?!

Xeyirə bir koma qaralamadınız,
şərə saray, ev tikən cənablar,

İndi gözünüz dörd divara dikilib,
yetimin payına göz dikən cənablar!

Axı başqasına görk olsun deyə
Neçə başda duran tutulmalıdır?!
Niyə bir gülləyə yixilmirsınız,
Sizə neçə gülə atılmalıdır?!

O biçlik qalmadı əl atmayasız,
Düzü kəsib əyri calayırsınız.
6-nı 9-a çevirən yerdə,
Yuxa qulağımı sulayırsınız?!

Heçmi gözünüzə gəlmədi
axırət günü, əcəl dərdi?!
Ona heyifim gəlir ki,
sizə zindan ucaldanlar
balalara məktəb ucaldardı.

Yetim-yesirin haqqı
ilan sümüyündən pisdi, cənablar!
Təbiniz necə çəkdi,
Allah əlacınızı
beləmi kəsdi, cənablar?!

NAXÇIVAN

Adın şeirə çekilər,
dəftər səhifəsindən keçər...
Sənə olan sevgimiz
yağı nəfəsinə gələr,
yağı nəfəsindən keçər.

Qisas qaldıqca acıyar,
dərdimiz acıya göldi,
Arşın malçı əlində
Vətən şülen oldu,
Zəngəzur butasından
qayçıya göldi.

Badamlı, Sirabın durudu,
yumrulmuş yollara bax -
sık gözünü, duru ağla.
Bir yaylağın dəsmal olsun,
Qarabağ-Zəngəzuru ağla.

Bizdən oğul olarmı, -
dərd varmı bundan ağır?!
Bizim olan torpaqdan
üstünə gülə yağır.

Sadəlövhələyümüzdəndi -
hər vaxt bizi kələk tutur.
Sən qıraqda tək ağacsan,
dörd bir yandan külək tutur.

Biz sənə yaxın gəlməkdən
bir az da uzağa düşdük.
Başdakılar mılıx oldu,
tələyə, duzağa düşdük.

Fələk bir oyun oynaya
ayrılıq, həsrət kəm düşə?!
Kəllədəki ev kimisən
soyuq çəkirsən həmişə.

Hansı müəllim istəyər
məktəbin yolu bağlansın,
şagirdi dərsə gəlməsin?!
Əhdimiz var - yollarında
ayağımız torpaq görsün,
sevgi nəfəsə gəlməsin.

SALXIM SÖYÜD KİMİ İNÇƏ BİR GÖZƏL

Görən umsuq olur, udqunur keçir,
Bağının başına od qonur keçir.
Taniyan tanıyor, yad donur keçir,
Salxım söyünd kimi incə bir gözəl.

Elə cilvələnir - gözün yellənir,
Ürəyin atlanır, içən dillənir.
Baxanın ağızının suyu göllənir,
Salxım söyünd kimi incə bir gözəl.

O gedər, ardınca çox aşiq düşər,
Küçə, xiyabana yaraşıq düşər.
Arx üstə dayansa, qarışiq düşər,
Salxım söyünd kimi incə bir gözəl.

Bərbərlər tellərə burux düzdülər,
Cavanlar yolunda çarix üzdülər...
Heç kimə yendiməz, ərik əzdirər,
Salxım söyüd kimi incə bir gözəl.

Özündən deyəni pəsədə qoyubdu,
Söhbəti bir “hə”nin üstdə qoyubdu,
Kəndin qulağını səsədə qoyubdu,
Salxım söyüd kimi incə bir gözəl.

SƏNSƏN

Bir mən candı, bir mən xəyal,
can həmişə can evində,
xəyal gecələyən oda sənsən.
Az kitab oxumadım bura qədər,
oxuduğum ən maraqlı
bir kitab var – o da sənsən.

ƏLAMƏT

Arxeoloq Vüsal Paşaya

Bu sevgi sümüyə işlər...
Bir gün bir antropoloq
tapdığından çash-baş düşər,
qaşıçıatilar, -
Bir nikah aktında adın çekilər,
özgə sümüyündə sevgin tapılar.

BATDI, NƏ BATDI

(*təcnis*)

Ətəkdən süründü üzü yoxuşa,
Dağlar kor dumana batdı, nə batdı!
Kim xəbər alırdı – "Kim batdı çayda?"
Tanıdım – o kəs ki, batdı, Nabatdı.

Gülün həvəsidi, bülbül yan sözür,
Toyda bir gözəllə bir cavan sözür.
Deyirəm, əlindən qızıl qan sözür,
Deyirsən: Əlimə batdı! – Nə batdı?

Hesab vurma, bölmə, toplama, çıxdı,
Dəli endi, sağlar ağaca çıxdı,

Tufandan bir Nuhun gəmisi çıxdı,
Qalanı qərq oldu – batdı, nə batdı!

O Simurq quşuna alov yer idi,
Bu könlüm od yeri, alov yeridi.
Bazar tüstüləndi, alov yeridi,
Haminin mayası batdı, nə batdı!

Yağış salar bizi ya sel, ya zığa,
İlham gedər ya Hövsana, ya Zığa.
Yalan qandırıldılar sevən yazığa
Onun da aqlına batdı, nə batdı!

CİNAS

Könül, bəxtin bəxt olmadı,
Çox tutunma göz yaşına.
Yazan qələmi kim görüb –
Ya utana, ya yaşına?!

Dağda itəni tapın, a!
Göz olun dərə, tapına.
Bir qoca eşqə tapına
Dönər cavanlıq yaşına.

İlhamdan dönən Şirindi,
Qəfəsdən çəkir şir indi...
Yanmışın odu şirindi,
Qurudan keçsin yaşına.

KÖNÜL

Yağıb açan rüzgar kimi,
Təbdən təbə düşən könül.
Mənim xatirimə gəlmir,
Heç oldumu nəşən, könül?!

Qara yeli əsdi yurdun,
De, bunumu istəyirdin?!

Buza döndü isti yurdun
Bənövşətək üşən, könül.

Səni qiblə tutdum eşqə,
Belə etməyəydim keşkə...
Adam ağlatmaqdən başqa
Varmı ayrı peşən, könül?!

GEDƏNİ

Adamlar haysiz qoydular
 Həmişə haya gedəni.
 Şirin sözü-söhbətiylə
 Şənliyə, toya gedəni.

Sevincdən əzabı tutub,
 Yol gedir uzağı tutub,
 Tanrıının qəzəbi tutub
 Xəlbirnən suya gedəni.

Havalı, yelli görərlər,
 Əlini belli görərlər...
 Çöllərdə dəli görərlər
 Əməyi zaya gedəni.

QARĞIŞA GƏLMƏK

Bu necə qarğışa gəlməkdi, fələk,
 Bunun arxasında Şeytan olmasın?!
 Anatək sevəsən yurdu - di gəl ki,
 Sevgisi ürəyə yatan olmasın.

Görən hara qaçır o qarşı qaçan?!
 Kimin naləsidi bu ərşι aşan?!
 O günə qalasan – kor qarışqacan
 Vətən deyiləndə butan olmasın.

Qor sönsün, gözlərin külə dikilsin,
 Yükün ağır bassın, dizin bükülsün.
 Davada üstünə millət tökülsün,
 Sənə əl yetirən, tutan olmasın!

OĞUL

*(Oğlum kimi işsiz olub yardım ala
 bilməyən gənclərə)*

Yoxsul qazana gön qoyer,
 Ha qaynayar bişməz, oğul.
 Körpələr yuxu tutunca
 Qazan oddan düşməz, oğul.

Şərəf deyilmə həyatda -
Əsgərisən dar ayaqda.
Ayrışçılıktək ox da
Ürəkləri deşməz, oğul.

Nə qandın alın yazından? -
Ya çəkicsən, ya da zindan.
Halal adam boğazından
Haram tikə keçməz, oğul.

SEVGİ TESTİ

Sevgiyə tutulan zaman
Adam bir az hayalanır.
Ağac kökündən su içir,
Sevgi gözdən mayalanır.

GÖRÜŞ YERİ

Bilmədin - görüş yerini
Bu gün gedib yoluxdum e.
Elə yer var gülümsədim,
Yer də var ki, doluxdum e.

Gəlib saçını dağıdırıb -
Hallasmağım yadındamı?!
Getmə deyib sol qolundan
Sallaşmağım yadındamı?!

Hansımız qabaq gəlsəydi,
Bax, burda durub gözlərdi.
O tutun iri gövdəsi
Bizi gözlərdən gizlərdi.

Bir dəfə geridən gəlib,
Əlimlə gözünü örtdüm.
Qəsdən adımı gec çəkdirin, -
Nə qədər pərt oldum - pörtdüm.

Bir payız kənddə gecikdir,
Heyvalar dəyənə gəldi...
Dedim bu pis əlamətdi,
Axır mən deyənə gəldi.

Elə bildim yenə gəlir -
Ağköynək, qırmızıbant qız.

Bir gün gözlədim, gəlmədin,
Getdin, məni qoydun yalqız.

TAM ARZU

(təcnis)

Sənə dil anlayan bir gül tuş gələ,
Kamina yetməzmi cümlə tam arzu?!
Bir-bir ürəyindən dilə yeriyər
Çatar o gözələ sözün tam ərzi.

Ömür getdi, yerdə qaldı ta xılı,
Apar dəyirmana, üyüt taxılı...
Gül kimi sinəndə olam taxılı,
Adam elə yerdə qalmaz tamarzı.

Rəhm sən gözəldə çox kəsat, əş!
Bəlkə bir sözüm var – bir kəs atəş,
Tapmaz qeyri canda heç kəs atəş
Gedib dolansa da, İlham, tam ərzi.

BAYATILAR

* * *

Ah çəkdim yeri qaldı,
Kövşənin vəri qaldı.
Mən öldüm - Laçın adlı
Həsrətim diri qaldı.

* * *

Qəribə bir yer edin,
Halına nəzər edin.
Əgər Laçın alınsa,
Mənə də xəbər edin.

* * *

Ölmüşəm, hüzürüm var,
Günahda üzürüm var.
Laçın alınan günə
Mənim də nəzirim var.

* * *

Dağlara qar yağırdı,
Dağdan bir səs çağırdı.
Tabutuma güc verin,
Dərdlərim çox ağırdı.

* * *

Dəryaya qayıq düşər,
Qayıqçı ayıq düşər.
Bacım çox ağlamasın,
Məzarım duyuq düşər.

* * *

Karvan gedir, haxlayın,
Kimsə qalar, yoxlayın.
Balam itkindən dönsə,
Məni müştuluxlayın.

* * *

Qəm çəkdim, sayı düdüm,
Kəm bəxti əyri düdüm.
Sonayam, səfim vardı,
Vuruldum, ayrı düdüm.

* * *

Durna, teli şana qoy,
Ari, balı şana qoy.
Qəribəm, tanıyan yox,
Qəbrimə nişana qoy.

* * *

Bağ-bağat yolağ oldu,
Bağbanı çolag oldu.
Sinəmdə bağbecərdim,
Dərd dərdə calağ oldu.

